



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə

**Faiq Ələkbərli
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru**

VII Yazı

M.Ə.Rəsulzadə hesab edir ki, sosial bərabərlik-müsavat principinin mütləq və mücerred surətdə tətbiqi da bizi əsil məqsədə çatdırır. Belə ki, müsavatın mütləq surətdə tətbiqi hərriyyət məhfumu ilə təzad təşkil edir. O, yazardı: 'Siyasi hüquqda müsavat mürmük, iqtisadi fəaliyyət xüsusundamüsavat qabil-təsəvvür olsa da, şəxsiyyətlərdəki xüsusiyyətlərin manan eyni dərəcəyi-təsəvida görülməsi caiz deyildir. bütün xüsusiyyətləri eyni təzyiq altında əzən "müsavat" həqiqi hərriyyət və fərdi zəkayı əzən bir əfət olur. Həkimiyəti-milliyyət principi dəxi surəti-mütləqedə tətbiq olunamaz. Surəti-mütləqedə tətbiq olunacaq hakimiyəti-milliyyət hərriyyəti-səxsiyyə principi ile qatı bir təzad təşkil edər. bu, kollektiv naminə icra olunan bir cəbr və istibdaddan ibarət olur ki, bir fərd naminə icra olunan istibdaddan çox da fəqli olmaz'.

Rəsulzadəyə görə yeni dövrə ingilislər arasında ortaya çıxıb fransızlarda inkışaf edən hərriyyət, müsavilik fikirləri çox keçmədən Avropana liberalizm (siyasi liberalizm, iqtisadi liberalizm və s.) cərəyanının yaranmasına səbəb olmuşdur. Rəsulzadə yazardı: "Sənai inkışaf dövrünə girən Avropanın 19-cu əsrin ilk yarısında və əqlərə heyrat verəcək bir tərzə zühur edən tərəqqiyatında hərriyyət fikri ilə fərdiyət məbdəsinin heç şübhəsiz, çox böyük təsiri olmuşdur. Fəqət hərriyyət fikrinin iqtisadiyyata tətbiq ilə səri surətdə inkışaf edən Avropa sənayesi kiçik sənaye dövrünü atlayaraq böyük sənaye dövrünü keçincə hərriyyət fikrinin iqtisadi və sənai fəaliyyətinin hər sahəsində faydalı olub olmayacağı düşündürməyə başlanılmış, gündənginə şiddet kəsb edən sinif itxilaflarının tənzimi üçün hökmətin iqtisadi fəaliyyət sahəsinə müdaxilə edərək ictimai məvazinəyi təmİNə məbur olduğu qənaəti hasil olmuşdur. Daha ziyadə liberalizmin müqabili sosializm məsləki zühur eləmişdir".

Rəsulzadəyə görə sosializm meydana çıxana qədər əger liberallar daha çox bütöv cəmiyyəti deyil ayrı-ayrı azad fədləri müdafiə edirdilər də, sosialistlər isə tam əksinə azad fədləri bir kənara qoyub sistematik cəmiyyəti, yeni kollektivçiliyi əsas kimi görüb. Üstəlik, sosialistlər iddia ediblər ki, dünyada mövcud olab bütün ədalətsizliklərin, haqsızlıqların əsas səbəbkəri iqtisadi liberalizm və fərdiyətçilikdir. O, yazardı: "Liberallar "cəmiyyətə qarşı fərd" şurunu müdafiə edərək bunlar münhəsirən cəmiyyəti iltizam və kol-

Məmməd Əmin Rəsulzadənin yaradıcılığında türkçülük, azərbaycanlılıq və milli həmrəylik



lekativizmi tərvic ediyorlar. Hal-hazırda Rusiyadan başqa, kollektivizmi tətbiq təcrübəsini icra edən bir məməlekət yoxsa da, ictimai və iqtisadi münasibətləri tənzim üçün fərdi hərriyyəti təhdid edən hökmət tədbirlərinin Avropana və Amerika məməlekətlərinin çoxunda ittixaz olunduğu ilərde bütün təfsilatı ilə görəcəyiz. Bu gün hərriyyəti-səxsiyyə və mülkiyyət prinsiplərinə qiyət verməkə bərabər, bilsəsə iqtisadi fəaliyyətdə fərdiyətçiliklə cəmiyyət-

Rəsulzadənin fikrincə, əslində 20-ci əsrin əvvəllərində yalnız ifrat cəmiyyətçiliyin deyil, eyni zamanda Avropana parlamentarizmin böhrana düşməsində də, liberalizmin doğurduğu zümərə təşəkküləri, yəni sosial təbəqələşmə mühüm rol oynamışdır. O, yazardı: "Müasir dünya iqtisadiyyatdakı fərdiyət və liberalizm dövrünü atlayaraq zümərə təşəkküləri və məslək təəzzütürləri dövründə rəsəd etdi. Əctimai hüquq tələqqisi qüvvətləndikdən bərəber, ictimai təmsil əsası da tətbiq olunmalı idi. Yoxsa, sadə fərdi təmsil ilə təşəkkül edən parlamanlar müasir cəmiyyətin çox müəzzil və kəfət ehtiyacını anlaşımdan və tətmin etməkdən aciz qalacaqları. Hərbi-umumidən sonra şahidi olduğumuz ictimai böhranların yeganə mənası budur. Sırf fərdi təmsil üzərinə müəssisə olan rəsmi demokrasinin zərfini təşkil edən "parlementarizm" ilə həqiqi demokrasiyə təşkil edən ictimai zümərlər və birləşmələrə məxsus iqtisadi mənəfətlər arasında dərin bir uyğunsuzluq vardır. Demokrasi məzrufi böyük, genişləmiş, məfhumi təkamül etmiş və bu təkamül kəndi ifadəsini hüquq məfhumun yeni tələqqisində bulmuşdur; demək ki, demokrasi məzrufi həm maddətən, həm də mənən böyükmişdir; halbuki zərf o nisbətdə böyükmiş, əski şəklində qalmışdır. Bundan dolayıdır ki, biz böyük bir "böhran" a şahid oluyoruz. Fəqət bu böhran demokrasının deyil, parlamentarizmin, mənənin deyil, şəklindir".

Beləlikdə, Rəsulzadə belə bir fikrə gəldi ki, individualizm (fərdiyətçilik) və universalizm (külliyyət) arasında məsələdə ən doğru yol təsənədülçülük, ya da həmrəylikdə bağlıdır. Çünkü yalnız solidarizmdə həm fərdi, həm də ümuminin maraqlarına cavab vermək mümkin olur. Eyni zamanda, milli təsənədülçülədə sosial məsələ ilə milli məsələ arasında uzalaşdırma da mümkün kündür. Rəsulzadəyə görə məməlekəti əcnəbi düşmənin qanlı istiləsi altında inləyən millətin fərdi heç bir zaman inqilabi sosializmin arxasında getməz. O, yazardı: "Bizcə hər cür istiləti rədd edən əski qafalı müraciələr milli vəhdət, milli inkışaf və milli istiqal üçün müzür oldugu kimi, milli vəhdət və bu vəhdəti təşkil edən siñiflər arasında təsənədül və müsahibəyi inkar ilə sinif mücadiləsini atəşləyən komunistlər də eyni dərəcədə müzürdürlər. Biz hər cür sinif diktatorluğunun əleyhinidir. Hədəfimiz milletin vəhdəti, istiqalı və hərriyyətidir. Bizi bu hədəfə doğru götürən vasitə isə gələcəyi heç də şübhə doğurmayan təsənədül demokrasi məfkurəsidir!"

da, hüquq dövlətdə gerçəkləşə bilər. Başqa sözə, qeyri-demokratik, yəni avtoritar, totalitar, hərbi diktatura, təkratik kimi quruluşlarda həmrəylik-solidarizm mümkün deyildir. O, yazardı: "Siyasi relativizm"ə təhəmmül etməyən hər hansı sistimdə təsənədülçülüğün bu xüsusiyyətləri (yəni fərdin azadlığını və siniflərin isteklərini bərabər şəkildə gerçəkləşdirməsi – F.Ə.) bütün qüvvətli inkişaf etməkdə məhrumdur. Iqtisadiyyat sahəsində siyaset sahəsinə keçər-

sindədir ki, müasir cəmiyyətin ahəngini təmİN edən asas bulundu. Təsənədülçülük (solidarizm) məsləki rəvac buldu. Təsənədülçülük liberalizm kimi mülkiyyət əsasına hörmət edər, yalnız ona qüdsiyət payəsini verməz. Cəmiyyətin mənəfəyi iqtiza etdiyi zamanlarda mülkiyyət həqqinin təhdidini və dövlətə şu həqqi kullanmaq tərəzinin təyinini zəruri görür. O, fərdiyətçiliklə cəmiyyətçiliyin arasında təlif edər, bu gün demokrasi məsləkleri arasındaki hakim cərəyan da budur: təsənədülçülük. Demək ki, dünki liberalizm əsası üzərinə qaim olan demokrasi fikri bu gün solidarizm (təsənədülçülük) sistemində doğru getməkdədir. Fransa inqilabı əsnasında hakim olan demokrasi fikri fərdin hökmətə qarşı hərriyyətin təmin etmək hədəfində mütəvəccəh idi;

sək, hüquqi hərriyyətin de yalnız bu sayədə ahəngdar bir manzumə təşkil edəcəyini həmən hiss edərək. Şöyledə ki, hər hansı cəbhədən baxarsaq, demokrasi və hüquq arasında sıx və çox səmimi bir əlaqə bularuz. Demokrasidən bəhs edən bir müəllif deyir ki: "İctimai təşəkküldə hüququn realizasyonunu təmin edən yeganə imkan sahəsi demokrasidir. Hüququn hakimiyəti və istiqlali demokrasi yolunun rehbər yıldızıdır. Digər hökumət sitemlərindən demokrasi bununla ayrılmır ki, onun üçün hüquq xaricində bir hökumət təşkili qeyri-qabil təsəvvürdür. Hökumətin təşkili ilə hüququn müdafiəsi – demokrasi üçün – iki ayrı ayrı şey deyil, yalnız bir şeydir". Demokrasi ilə hüquq – çox məruf bir təriqə görə - bir sikkənin iki üzüdür. Hüququn gələcəyi ol-

cəmiyyətin hüququ, onun milli varlığı da qorunmalıdır. Bu baxımdan demokratik dövlətlərdə yalnız fərdin hüquqları düşünülməmeli, eyni zamanda ayrı-ayrı fədlərdən təmsil olunan cəmiyyətin bütünlüyünü də nəzərə almaq lazımdır. Bu baxımdan fərdiyətçilik və liberalizm dövründən sonra ortaya çıxan zümərə təşəkküləri, məslək təbəqələri məsələsinə hüquqi müstəvədə yanaşmaq vacibdir. Rəsulzadənin fikrincə, ehlində 20-ci əsrin əvvəllərində yalnız ifrat cəmiyyətçiliyin deyil, eyni zamanda Avropada parlamentarizmin böhrana düşməsində də, liberalizmin doğurduğu zümərə təşəkküləri, yəni sosial təbəqələşmə mühüm rol oynamışdır. O, yazardı: "Müasir dünya iqtisadiyyatdakı fərdiyət və liberalizm dövrünü atlayaraq zümərə təşəkküləri təqib etməkdən aciz qalacaqları. Hərbi-umumidən sonra şahidi olduğumuz ictimai böhranın yeganə mənası budur. Sırf fərdi təmsil üzərinə müəssisə olan rəsmi demokrasinin zərfini təşkil edən "parlementarizm" ilə həqiqi demokrasiyə təşkil edən ictimai zümərlər və birləşmələr arasında dərin bir uyğunsuzluq vardır. Demokrasi məzrufi böyük, genişləmiş, məfhumi təkamül etmiş və bu təkamül kəndi ifadəsini hüquq məfhumun yeni tələqqisində bulmuşdur; demək ki, demokrasi məzrufi həm maddətən, həm də mənən böyükmişdir; halbuki zərf o nisbətdə böyükmiş, əski şəklində qalmışdır. Bundan dolayıdır ki, biz böyük bir "böhran" a şahid oluyoruz. Fəqət bu böhran demokrasının deyil, parlamentarizmin, mənənin deyil, şəklindir".

duğun kimi, demokrasinin da gələcəyi əmdir. Hüququn gələcəyi zavalı məhkum olmadığı kimi, demokrasinin istiqbali də meçhul deyildir. demokrasi məhkum zaval isə, hüquq fikrinin de inqirazını bəkləməliyiz. Bu isə süflə ünsürlərin zəfəri və hüquqi mədəniyyətin inqirazı deməkdir. İnsanıyyətin gələcəyinə və mədəniyyətin zəfərinə inananlar üçün demokrasinin de inkişafına inanmaq bir zərurətdir".

Rəsulzadəyə görə demokratiya ilə yanaşı hüquq da solidarizm üçün çox önemlidir. Çünkü millət, cəmiyyətə aid hüquqla fərdin hüququ arasında uzlaşdırmanın olması təsənədülçülüğün əsas prinsiplərindən biridir. Onun fikrincə, hazırda nainki zor gücünə qurulmuş sosialist cəmiyyətlərde, heç liberal-demokratik toplumlarda da hüququn bu iki xüsusiyyəti arasında uzlaşdırmanı istənilən şəkildə reallaşdırmaq mümkün olmamışdır. O, yazardı: "Fərəzən dövlət idarəsində hökmədarın hüquq-xüsusiyyəye müstənid istibdad və mütləqiyətini tamamilə atan və onun yerinə arayi-ümumiyyə ilə müşəxxəs və hüquqi-ümumiyyəyi müəməssil xalq müəssisəsini vez edən demokrasi, iqtisadi və ictimai həyat sahəsində hala hökməran olan fərdi hüquq müüməssillerini ictimai hüquqa tamamilə tabe edəməmişdir. Dövlətdə irsi hökmədarlığın əhəmiyyəti tamamilə səlb edilmiş ikən, bir dövlət qədər əhəmiyyət kəsb edən

böyük fabrikasına bu prinsip hələ də hökmərandır. Hüququ tələqqisindəki bugünkü məxsus inkişafın gösə alındığı istiqamət işte budur. Fərdi hüququn hər cəhətcə ictimai hüquqa tabe olmasıdır".

Rəsulzadəyə görə demokratiya hər şeydən əvvəl müəyyən bir fikri mənzuməsidir ki, burada fərdin hüquqları, azadlıqları nəzərə alınmaqla

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur